

«Yəhwaning guwahqiliri»oşa bəx so'al

Aka-uka, aqa-singil ķerindaxlirimiz səmigə: —

Yekinda ezlirini atalmix «Yəhwaning guwahqiliri» dəp atiwalojan bəzi kixilər hərhil namlar bilən Məsih ķerindaxlirimizni azdurmakçı bolup arimizoşa sokunup kirdi. Bu hildiki kixilər bilən baxka sorunlardimu uqrixip ķeliximiz mumkin. Ķerindaxlirimizoşa məlum boluxi kerəkki, əzигə atalmix «Yəhwaning guwahqiliri» degən namni կoyuwalojan bu kixilər bid'ət (həkikəttin azojan) bir məzhəpkə təwə kixilərdur. Bu məzhəp bəzidə əzini «Kəzitix Munari» (rusqə «Baxnya», Ingliz tilida «WATCHTOWER») dəpmu ataydu.

Bu kiqik kitabqini yezixtiki məksət:

- (a) aka-uka, aqa-singil ķerindaxlirimizning muxu təxkilatning natooqra təlimining mahiyitini bilip yetixi üçün;
- (ə) əzигə «Yəhwaning guwahqiliri» degən namni կoyuwaloqlanlarnı səmimiyy wə kiqik pe'lllik bilən agahlandurup, ularning xu təxkilatning bid'ətlik həm aldamqılıkidan ķutulup, Rəbbimiz Əysa Məsihtə bolovan həkikiy nijatlıknı tepixi üçün.

«Kəzitix Munari» degən məzhəp 1871-yili məydanoşa kəlgən; ular məydanoşa qıkkandin tartip təlimlirini üq-tət ketim əzgərtkən. Ular «sahta hux həwər» wə «sahta Əysa Məsih»ni təxvik ķilmakta.

«Yəhwaning guwahqiliri» degən bu məzhəp əz nəmini «Yəxaya» 43:10 wə 44:8diki ayətkə asasən köyoğan: —

«Silər Mening guwahqilirimdursilər, ... dəydu Yahwəh (Pərwərdigar)»,

Kəpligənibraniyxunaslarning pikri boyiqə Pərwərdigarning nami «Yəhwa» əməs, bəlki «Yahwəh» boluxi kerək idi. Biz bu kitabqimizda bu bid'ət məzhəpning əzlirigə köyuwalıjan nəmini əz peti boyiqə, «Yəhwaning guwahqiliri» dəp alduk.

Oğurmənlər Təwrattiki yüksərikəi ayətning aldi-kəynidiki gəplərdin enik kərələyduki, bu səzlər əslə Yəhudiyy həlkining «kaldisi» (yəki «kalduki») ola, yəni xu dəwrə Pərwərdigar ola sadik bolıjan ihlasmən Yəhudiylar ola eytiləjanidi. Demək, ayəttə eytiləjan «Yəhwaning guwahqiliri» bolsa Yəxaya pəyəqəmbərning dəwridiki Huda ola sadik bolıjan ihlasmən Yəhudiylarnı kərsitətti; enikki, hazır jəmiyyitimizdə əzlirini atalmix «Yəhwaning guwahqiliri» dəp atiwalıjanlar ayəttə deyilgən guwahqilar əməstur. Həkikiy «Yahwəhning guwahqiliri»ning ular bilən həqkəndakı munasiwiti yok.

Təwrattiki «Yahwəh» degən nam Uyğur tilidə «Pərwərdigar» (Parsqə səz bolup, mənisi «Pərwix Kilojuqi Huda»dur) dəp elinoğan. Muqəddəs Kitabning uyğur tilidiki «Kalam» tərjimisidə xu nam «Pərwərdigar» dəp elinoğan; Xwed ķerindaxlirimizning Қəxkərdə 1930-yili ixligən tərjimisidə («Қəxkər tərjimisi»də) «Yahwəh» degən nam «Hudawəndə» dəp tərjimə ķilinən; «Hazırkı zaman Uyqurqə

tərjimisi»dimu «Pərwərdigar» dəp elinmakta. Hənzu tilidiki «Hehebən» tərjimisidə «Yaḥwəḥ» səzi ahəng tərjimisi boyiqə biwasitə «Yehehua» dəp elinəqan.

«Misirdin qikix» dəwridə Musa pəyəqəmbərgə ata ķilinoqan wəhiy boyiqə «Yaḥwəḥ» degən namning mənisi «Əzəldin bar Boləquqi», «Mənggülük Boləquqi» yaki «Əzüm Bardurmən» degəndək bolidu («Misirdin qikix» 3:15). «Yaḥwəḥ» degən nam «Yaritilix» 2:4də tunji ketim ixlitilgən. Huda hər ketim insan bilən əhdə tüzgən qaoqlırıda yaki insan bilən yekin munasiwəttə səzligən qaoqlırıda asasən xu nam kərülgən; səwəbi xübhisizki, xu nam Uning əzgərməs mahiyitini, izqıl bolup kəlgən kəyümqanlığını wə birhillik mehribanlığını, xuningdək uning hərda'im hərbir wədə səzliridə təwrənməy qıng turidiqanlığını təkitləydi. Parsqə «Pərwərdigar» degən isim xu mənigə əng yekin kelixi mumkin, qünki Pars tilidiki «Pərwərdigar» degən səzning mənisi «Həwər aloğuqi», «Pərwix ķılıquqi»dur. Bəzi alimlar uni «Da'im Boləquqi» dəpmu tərjimə ķılıdu.

Bəzidə xe'irlarda «Yaḥwəḥ» degən nam «Yaḥ» dəp kışkartıp elinidu.

Təwəndə «Kəzitix Munari» təxkilatining bəzi təlimlirini kərüp ətəyli. Bularni okusinqiz, Muqəddəs Kitabni təpsiliy wə əstayıdlı okuqanlaroqa nisbətən, bu «təlimlər»ning pütünləy hata ikənlikli enik kərünidu: —

(a) «Kəzitix Munari» təxkilati Rəbbimiz Əysə Məsihning pütünləy həm insan həm Huda ikənlikini inkar ķılıdu, bəlkı ular Məsihni yaritiloqan bir pərixtə dəp təlim beridu.

(ə) Ular Mukəddəs Rohni pəkət bir «rohiy küq» yaki «təsir» halas, dəp təlim berip, Pərwərdigar Hudaning «ata, oğul, Mukəddəs Roh»tin ibarət üq bir gəwdə ikənlikini inkar ķılıdu.

(b) Ular: — Hudaning mehri-xəpkəti arkilik wujutka kəltürülgən «yengi hayat», yəni «mənggülük hayat»ka həmmila insan erixəlməydi, pəkət «Wəhiy» 7:1-8də tiloqa elinən 144000 alahidə xəhsla xuningənə erixələydi, dəp təlim beridu (gərqə «Wəhiy» 7:1-8də muxu 144000 kixining Isra'ilning 12 կəbilisidin bolidiojanlılığı enik bayan ķilinənən bolsimu!).

(p) Ular: — Rəbbimiz Əysə Məsih krestkə mihlanoqanda ada ķilojan mukəmməl wə uluq կurbanlığında toluk nijat-ķutkuzuxni wujudka qıkarojanlığını inkar ķılıdu. Ular Məsihning Əzini կurbanlık ķilixi pəkət gunahlarning birhil «xərtlik kəqürüm ķilinix»ni wujudka qıvardı, dəp təlim beridu. Xu təlim boyiqə insan «kəqürüm ķilinix» wə «Hudaning padixahlılıqja kirix» salahiyitigə igə bolux üçün, «Kəzitix Munari» təxkilatning əzasi boluxi wə təxkilatning қa'idə-yosunliridin qıkmay, uni qing tutuxi, bolupmu hər həptidə birnəqqə sa'ətləp ezlirining təlimigə ixənmigən kixilərgə «guwah berix» hizmitini ķilixi kerək.

Əgər təxkilatning bir «pixkədəm əzasi»din siz «Mənggülük hayatka erixtingizmu-yok?» dəp sorisingiz, u «Buni bilix mümkün əməs» deməy կalmayıdu.

(t) Gərqə Injildiki «Wəhiy» degən kitabta «Rəbbimiz Əysə Məsihning ming yillik padixahlılığı» yər yüzidə pəkət 1000 yil yürgüzüldü, andin «mənggülük yengi asman, yengi zemin» pəyda bolidu» dəp enik bayan ķilinənən bolsimu, «Yəhwaning guwahqılırı» bu «ming yillik

padixahlılıq»ni mənggülüktür, dəp turuwalidu.

(q) «Kəzitix Munari» təxkilati əz azalirioqa: Operatsiyə қılınoğanda yaki baxka səwəbtin kan selinx zərür tepləğanda, uni қobul ķimaslıkı kerək, dəydu. Ular buningoqa Təwrattiki «Lawiylar» kitabida Yəhəudiy həlkigə eytilən «Kan yeyix mən'i қılınoğan» degən ayət («Lawiylar» 17:10-12)ni asas ķılıqan.

(j) «Kəzitix Munari» təxkilati Muqəddəs Kitabtiki «adəmning rohi» degən ibarini pəkət «adəmning nəpəsi»ni kərsitudu, dəp təlim beridu. Xunga ular adəm əlgəndə, «jan uhlax» halitigə kirgən bolidu, «u uhlawatidu» dəp կaraydu. Xu «uhlax»ta adəmning həqkandak sezim-hoxi bolmaydu, dəydu. Keyin «tirilix küni» kəlgəndə, uhlap կaloğan həyatlıq əsligə կaytidu, dəp կaraydu.

(h) «Kəzitix Munari» təxkilati Rəbbimiz Əysə Məsihning əlümdin tirilginini jismida tirilix əməs, pəkət «rohiy tirilix» dəp təlim beridu.

«Kəzitix Munari»ning təlimliridin həkikəttin qətnigən 300din artuk sahta təlimni kərsitələymiz. Əmma xularni bir-birləp kərsitixkə səhihipimiz yətməydu. Təwəndə կerindaxlirimiz üçün «Yəhwaning guwahqiliridurmız» dəydioğanlardın soraydioğan bəx so'alımız bar. Ular bu bəx so'aloğa jawab berəlməy, üni iqigə qüxüp ketidu, dəp ixinimiz. Bu so'allar əslidə Yakup Pirax degən alim təripidin կoyulən. Pirax Əpəndini Təwratxunaslıq, Injilxunaslıq sahəliridə mətiwər, xundakla Ibraniy tili wə Yunan tili sahəsidə alim dəp həsablaxka bolidu.

Bu so'allar hərgiz «Məlum birsini toqra, məlum birsini hata» deyix

məksitidə қоюлған əməs, bəlki «Yəhwaning guwahqiliri» degənlərning həkikiy nijatlıknı tepixi, mənggülük həyatka igə boluxini kəzləp, otturioğa қоюлғan. Muxu yerdə etikadqi ķerindaxlirimizoşa rosul Pawlusning Timotiyoşa tapxuroğan wəsiyət-təlimlirini əskərtiximizgə toqra kelidu: —

«Əmdilikdə Rəbning կuli jedəlləxməsliki, bəlki həmmə kixilərgə mulayim-mehriban, təlim berixkə mahir, səwr-takətlik boluxi kerək; xuning bilən əz-əzigə қarxi bolqanlaroşa u Huda bəlkim ularoşa həkikətni tonup yetixigə towa ķılıdiqan kəlbni berər dəp, məmin-mulayimlik bilən nəsihət ķilsun; bundak bolqanda ular uykusunu eqip, əzlirini əz muddi'asioşa əməl ķilişka tutkun ķiloğan Iblisning tuzikidin կutulalaydu» («Timotiyoşa (2)» 2:24-26)

Xunga, biz həqkandak adəmni kəmsitməyli, həmmə adəmlərgə kəmtərlik, kiqik pe'illik bilən yardım berixkə tirixaylı. Қarioquning kəzini aqkuqi pəkət Pərwərdigarning Rohidur.

Siz «Yəhwaning guwahqiliri»din bolsingiz, təwəndiki bəx so'alni əstayidil körüng (Yaķup Pirax)

- (a) Əysa Məsih pərixtimu?
- (ə) Hudaning Mukəddəs Rohining Əzi Hudamu, yaki birhil «rohiy küq»mu?
- (b) Sizning «sahta pəyələmbər»gə əgəxkiningiz toqrimu?
- (p) Insanning rohi pəkət «nəpəs»limu?
- (t) Məsihning əlümdin tirilixi həkikiy jismaniy tirilix əməsmu?

Hałkılık məsilə xuki — Həkikət degən nemə? Həkikiy təlimqu? Hərkəndək təlimni Müqəddəs Kitabça tayinip təkxürüximiz kerək.

Sulayman «Pənd-nəsihətlər»də mundak dəydu: «**Həkikətni setiwal, uni hərgiz setiwətmə**» wə yənə «**U** (danalik) **lə'el-yakutlardın ķimmətliktur, intizar bolğan hərkəndək nərsəngdin həqbirimu uningoşa təng kəlməstur**». Kədirlik dostum, muxundak bibahə həkikətni setiwelixka razimusiz? Həkikətni izdəxning ahirkı nətijisining կandak boluxidin kət'iynəzər, uni izqil izdəxkə razimusiz?

Rəb Əysə Məsih mundak altundək səzni eytən: —
«Bu təlimlər Mening əməs, bəlkı Meni əwətküqiningkidur. Uning iradisigə əməl ķilixça əz iradisini baqlıqan hərkim bu təlim toqrluluk — uning Hudadin kəlgənlikini yaki əzlükümdin eytiwatkanlıkimni bilidu» («Yuhanna» 7:16-17; yənə «Pənd-nəsihətlər» 2:1-5nimu körüng).

Hudanıng əmr-yolyorukining nemə boluxidin kət'iynəzər, adəmning kənglidə uning məditi bilən «uning əməl ķilimən» dəydiçən niyət-karar bolsila, undakta u məlum bir təlimning Hudadin kəlgən yaki kəlmigənlikini jəzm қılalaydu.

Təwəndiki barlıq məsililər Müqəddəs Kitabning əslı nushisidin təhlil қılındı; demək, Injildiki ayətlərni əyni Yunan (Grek) tili nushisidin, Təwrattiki ayətlərni əyni ibraniy tili nushisidin təhlil қıldı. Biliximizqə bugünkü kündə uyğur tilida Müqəddəs Kitabning üq hil tərjimə nushisi

bar; «Kalam tərjimisi», «Kəxkər tərjimisi» wə «Həzirki zaman uyğurqə tərjimisi». Təwəndə nəkil kəltürgən ayətlər uyğur tilidiki «Kalam tərjimisi»din elindi; ixinimizki, okurmən məyli «Kalam tərjimisi», «Kəxkər tərjimisi» yaki «Həzirki zaman Uyğurqə tərjimisi»ni okusun, ohxaxla bir hulasigə kelidu.

Yukiriki üq hil uyğurqə tərjimə nushisini təwəndiki tor bətliridin qüxürüwalıqlı bolidu: —

www.mukaddeskalam.com («Kalam tərjimisi»)

www.dunyaningnuri.com («KəxkərTərjimisi»)

www.hayatnuri.com («Həzirki zaman Uyğurqə tərjimisi»)

www.injil.net

(Muxu üq hil tərjimə nushisini okuqan okurmənlər «Kəzitix Munari»ning ingliz tilidiki «Yengi dunya tərjimisi»ni okusa, nahayiti kəp pərkələrni bayğıyalaydu; ixinimizki, ularning tərjimisidə nuroqun məsililər məwjut).

Birinqi so'al: «Əysə Məsih Huda əməs, pərixtimu?»

Injil, «İbraniylarqa» yeziloqan məktuptin okuyli (1:5-14): —

[«Qünki Huda pərixtılərning կայսիօլա: «Sən Mening Oqlumdursən, bugün Mən Seni tuəqdurdum», wə yənə: «Mən Uningoşa Ata bolımən, Umu Manga Oqlu bolidu» degənidi?](#)

Uning üstigə, U Əzining Tunjisini yər yüzigə əwətkəndə, «Barlıq pərixtılər Uningoşa səjdə kilsun» degən.

U pərixtılər toopruluğ: —

«U pərixtilirini xamallar,

Hizmətkarlarını ot yalkunu ķılıdu», degənidə; lekin Oqlı həkkidə bolsa Uningoşa mundak degən:

«Sening təhting, i Huda, əbədil'əbədliktur;

Sening padixahlıkingdiki xahənə ħasang adalətning ħasisidur.

Sən həkəkaniyətni səyüp, rəzillikkə nəprətlinip kəlgənsən;

Xunga Huda, yəni Sening Hudaying Seni həmrəhliringdin üstün ķilip xadlıq meyi bilən məsih ķildi».

Huda Oqlıqa yənə mundak degən:

— «Sən, i Rəb, həmmidin burun zeminning ulini salding,

Asmanlarnı bolsa ķolliring yasioqandur;

Ular yok bolup ketidu,

Lakin Sən mənggү turisən;

Ularning həmmisi kiyimdək konirap ketidu;

Sən ularni ton kəbi yəgəp կoyisən,

Xunda ular kiyim-keqək yənggüxləngəndək yənggüxlinidu.

Birak Sən mənggү əzgərmigüqidursən,

Yilliringning tamami yoktur».

Yənə, U կaysibir pərixtigə: —

«Mən Sening düxmənliringni təhtipəring kilmioquqə,

Mening ong yenimda olturisən» — degənidə?

**Xundak ikən, pərixtılerning həmmisi pəkət nijatka miraslıq
ķılıdioqlanlar üçün hizmət ķilixka əwətilgən hizmətqi rohlar
əməsmu?»**

Pərixtılər həkikətən məwjut, bu pakittur. Buningda gəp yok. Əmma «Kəzitix Munari» Rəb Məsih Əysa tooruluq «U pərixtə» dəydu. Ular yənə: «Məsih Əysa əməliyəttə «bax pərixtə Mika'il'ning əzi xu» dəydu. «Əysa Məsih pərixtidur» degən təlim əng awwal miladiyə 3-əsirdə, həkikəttin azəlan, Misirning Aleksandriyə xəhīridiki Ari'us isimlik bir adəm təripidin təxəbbus ķilinən. «Yəhwaning guwahqiliri»ning kəzkarixiqə «Əysa Məsih pərixtə ikən; U «toluk Huda» əməs, bəlki pəkət bir «ikkiləmqi Huda» ikən. Bu nahayiti qong bir məsilə.

Injil, «Yuḥanna» 1:1də «**Mukəddəmdə «Kalam» bar idi; Kalam Huda bilən billə idi həm Kalam Huda idi**» dəp okuyımız. «Yəhwaning guwahqiliri»din bəziliri muxu ayətni «Mukəddəmdə «Kalam» bar idi; Kalam Huda bilən billə idi həm Kalammu <bir Huda> idi» dəp tərjimə ķildi. Demək, ular «Kalam»ni <bir kiçik Huda>, halas» dəp qüxəndüridi. Yənə bir tərəptin «Kəzitix Munari» təxkilati «Huda bir» dəp etirap ķildi; undakta, ular əz tərjimisidiki «Əysani <bir ikkiləmqi Huda>» degən əqəlitə səzni կandak qüxəndüridi?

«Yəxaya» kitabida Pərwərdigar (Yaḥwəh): «**Mən bolsam Pərwərdigar, Məndin baxqa biri yok; Məndin baxqa Huda yoktur**» dəydu (45:5də). «Qanun xərhi» 32:39dimu U «**Manga həmrəh həqkandak ilah yok**» dəydu. Muxu ayətlərdin կarioqlanda, «Kəzitix Munari»ning təlimidə məsilə nahayiti enik kərünidu. Həmmimiz «Huda

bir» dəymiz. Huda «**Manga həmrah həqkandak ilah yok**» dəydu. Yaḥwəhtin baxka həqkandak Hudaning məwjut əməsliki, «Uningoja həmrah həqkandak ilah» yokluğι enik tursa, Əysa Məsih, қandakşigə «ikkiləmqi Huda» bolup қalidu? Muxu ayətlərning birdinbir mumkin bolğan tooṭra qüxəndürülüxi, Huda Əzi «Üq bir gəwdə»dur.

Biz Hudani «Üq bir gəwdə» desək, «Yəhwaning guwahqılıri» Muķəddəs Kitabta «Üq bir gəwdə»... degəndək ibarilər kərülməydu, deyixi mumkin. Dərwəkə xundak. Əmma Muķəddəs Kitabta məlum bir ibarining tepilmaslıki «Muķəddəs Kitabta xu uküm məwjut əməs» degəndin bexarət bərməydu.

Məsilən, «Kəzitix Munari»ning nuroqun kitab-żurnallırıda kərülüwatkan «Ming yillik padixahlıq», «Hudalık həkümət», «Yaratkuqining tinq wə mukim yengi dunya tüzümi» degəndək nuroqun ibarilərmu Muķəddəs Kitabta tepilmaydiou? Pakit xuki, «Məsihning ming yillik padixahlığı», «Hudalık həkümət» degən ukümlər Muķəddəs Kitabta enik ipadilinidu, lekin bu səz-ibarilər Muķəddəs Kitabta kərülməydu.

Xundak ikən; Muķəddəs Kitabtimu «Üqtə bir», «Üq bir gəwdə» degən ibarilər kərülməydu, lekin bu həkikət intayın enik ayan kılınıdu.

Əmdi yukarıkı məsilə üstidə կaytidin tohtilaylı. «Kəzitix Munari»dikilər bizgə «Əysa Məsih pərixtə» dəp eytidu. Kesip eytimizki, hərgiz undak əməs. Biz «Ibraniylarşa» 1:8də Hudaning Oqlıqla eytiləqan munu səzlərni okuyımız: —

«...lekin Oqlı həkkidə bolsa Uningoja mundak degən: —

«Sening təhting, i Huda, əbədil'əbədliktur».

Andin «Ibraniylarоја»da «Zəbur» 45:6-7din təwəndiki səzlər nəkıl kəltürülidü: —

**«Sening təhting, i Huda, əbədil'əbədliktur;
Padixahlıqıngdiki xahənə həsang, adalətning həsisidur.
Sən həkkəaniylikni səyüp, rəzillikkə nəprətlinip kəlgənsən;
Xunga Huda, yəni Sening Hudaying, Seni həmrəhliringdin üstün
ķılıp xadlıq meyi bilən məsih ķildi»**

Təwrat-Zəbur bolsa ibraniy tilida yeziloğan. Muxu yərdə «Huda» degən səz ibraniy tilidiki «Əlohim» degən səzning tərjimisidur. Muxu ayətlərdə «Sening Hudaying», yəni Məsihning Hudasi Uni (Məsihni) «məsih ķildi». Demək, «məsih ķilinən» zat Məsih Əysa, əlwəttə. Bu ayətlərdə Məsihkə karita **«Sening təhting, i Huda, əbədil'əbədliktur»** deyilidu. Xunga U Hudadur («Əlohim»dur).

**«Huda pərixtılərning қaysisiоја: «Sən Mening Oqlumdursən,
bügün Mən Seni tuqdurdum», wə yənə: «Mən Uningoјa Ata bolimən,
Umu Manga Oqul bolidu» degənidid?»** («Ibraniylarоја» 1:5-6). Kədirlik okurmən, siz Muqəddəs Kitabtiki bu so'aloјa jawab berələmsiz?

Buni okup siz կandaқmu «Əysa Məsih pəkət bir pərixtə, halas» deyələysiz?

«Ibraniylarоја» 1:6də yənə: «U (Huda) Əzining tunjisini yər yüzigə

əwətkəndə, «Barlıq pərixtılər Uningoja səjdə kilsun» degən» deyildi. Əysa Məsih tuşulojanda, bowak bolsimu, barlıq pərixtılər Uningoja səjdə kıldı («Luğa» 2:13nimu körüng). U Huda bolmisa, pərixtılər қandakmu Uningoja səjdə kilsun? Grek tilida «səjdə kilsun» degən səz «proskunesotan» deyildi. Muxu yerdə «proskunesotan» ibraniy tilidiki «hixtakwaya» degən səzning tərjimisidur. Mənisi «boysunsun» əməs, bəlki «ibadət kilsun» «səjdə kilsun» degənliktur.

Huda Isra'il həlkigə **«Sening Məndin baxka ھeqkandaқ ilahing bolmaydu»** degən yerdə («Misirdin qıqxı» 20:2, «Kanun xərhı» 5:6-7), қandakmu Əzidin baxka birgə səjdə kilişkə yol köysün? Əysa Məsih, Əzi Huda bolmisa, Hudaning bu səzliri ziddiyətlik bolup կalmamdu?

Mumkinki, muxu nuqtıqla kəlgəndə bəzilər baxka bir so'alni կoyidu: «Əgər deginingizdək Əysa Məsih həkikətən Huda bolsa, u қandakmu **«Ata Məndin uluqdur»** dəydu? («Yuhanna» 28:14)

Hox, «Filippiliklaroja» 2:8-11də biz Məsih Əysanıng «Əzidin həmmmini կuruķdixi» toqrluluk okuymız: —

«U (Məsih) Hudaning tip-xəklidə bolsimu,
Əzini Huda bilən təng kilişni olja kılıp tutuwalmidi;
Əksiqə, U Əzidin həmmmini կuruķdidi,
Əzigə կulning xəklini elip,
Insanlarning siyakıqla kirip, insaniy təbi'əttin ortakdax bolup,
Əzini təwən kılıp,
Һətta əlümgiqə, yəni kresttiki əlümgiqə ita'ətmən boldi;

Xunga Huda Uni intayın yukarısı kɵtürüp mərtiwilik ƙildi,
Uningoja hərkəndək namdin üstün bolqan namni beqixlidiki,
Əysanıng namioja asmanlarda, yər yüzidə həm yər astida barlıq
tizlər pükülüp,

Huda'atioja xan-xərəp kəltürüp hərbir til Əysa Məsihning Rəb
ikənlikini etirap ƙilidu.

Xuning bilən, əy səyümlüklirim, silər həmixə ita'ət
ķılıqininglardək, pəkət mən yeninglarda bolqinimdila əməs, bəlki
həzirkədək mən silərdin neri bolqanda tehimu xundak ita'ət bilən
əyminxətə, titrigən һalda əz nijatinglarnı hərtərəpkə tətbiklaxka
intilinglar».

Kıskisi, bu tekist bizgə «Hudanıng Kalamı», Əzi Huda bolqan
Məsihning insan bolqanlığını ayan ƙilidu; U insan bolqaqka, «Atidin
təwən» turidu, əlwəttə.

Təwəndiki selixturmining bizgə yardımı boluxi mumkin. Bizning
xəhərimizdə bir yaqlaqqılıq dukini bar. Dukanning hojayinining ləkimi
«Kaskan», uning oqliningmu ləkimi «Kaskan»; ular «Qong Kaskan» wə
«Kiçik Kaskan»lardur. Hər ikkisi insandur. Hər ikkisi ərkəktür. Təbi'ət
jəhətidin (insan bolux jəhətidin) eytkanda hər ikkisi ohxax, ikkilisi
yaqlaqqi, barawər, lekin qongi kiçikidin üstün turidu. Orun jəhətidin
eytkanda biri yənə biridin uluq turidu.

Məsihmu «Hudalıq təbi'ət jəhətidin» eytkanda Huda'Ata bilən təng,
əmma insanlıq nukətisidin «Ata Uningdin uluq». Demək, Əysa Məsihning
Əzi Huda bolqını bilən, Uning «Ata Məndin uluq» degən səzini

qüxənmək anqə kiyin əməs. Gərqə bu uğumni toluq qüxinixtə kiyinqilik bolsimu, lekin bu ixning pakit, həkikət ikənlikigə ispat bolalmaydu.

Biz so'alımızni կayta təkrarlaymız: «**Barlıq pərixtilər Məsihkə səjdə kılıdioğan**» tursa, Məsih կandağmu pərixtə bolsun?» Huda bir tursa wə «Ibraniylarə» 1:6timu Məsih «Huda» dəp ataloğan tursa («**Sening təhting, i Huda, əbədil'əbədliktur**»), u կandağmu «ikkiləmqi Huda» bolsun?

Enikki, bu yərdə yənə bir so'al tuoqlidu: «Əysa Əzi Huda ikən, undakta U du'a կiloğanda kimgə du'a kılıdu?». Bu məsiligə jawab berixtin awwal Hudanıñ nami «Əlohim» toqrluluq azraq tohtilimiz: —

«Huda» degən namning ibraniy tilida («Əlohim») dəp elinxi

Ibraniy tilining mundak կızık ikki alahidiliği bar. Birinci, bəzi sözlər pəkət kəplük xəklidə ipadilinidu. Ibraniy tilida «sular» («mayim») degən kəplük xəkillə bar; «su» degən birlik xəkil yok. «asmanlar» («xamayim») degən kəplük xəkillə bar; «asman» degən birlik xəkil yok. Ibraniy tilida adəttə «Huda» deyəlməydi, «Hudalar» («Əlohim») yaki «Elohim») deyildi, lekin mənisi yənilə «Huda»dur. «Huda» «birlik xəkil»də ipadilənsə, «əl» deyildi, məsilən «əl-Xaday» (Həmmigə կadir Huda). Bu xəkil az uqrayıdu. Təwratta kəpinqə waqtılarda «Huda» «Əlohim» deyildi.

Ikkinqidin, ibraniy tilida «kəplük»ni bildüridiğən ikki hil «köxumqə» bar. Birinci köxumqə «-ot» bolup, «ikki»ni bildüridi; ikkinçi

koxumqə «-im» yaki «-him» bolup, «üq» yaki «üqtin kəp»ni bildüridu. Uyqur tilidiki «kitab» degən səzni türləp kərsətsək uning xəkilliri mundak bolidu: —

- «kitab» — birlər kitab
- «kitabot» — ikki kitab
- «kitabim» — üq yaki üqtin kəp kitab.

«**Mukəddəmdə Huda asmanlar bilən zeminni yaratti**» («Yaritilix» 1:1)

Bu ayəttiki «Huda» degən səz ibraniy tilidiki «Əlohim» degən səzning tərjimisidur.

Xuning bilən Mukəddəs Kitabning «**Mukəddəmdə Huda asmanlar bilən zeminni yaratti**» degən bu birinqi jümlisidə «Huda» degən səz «üq yaki üqtin kəp» degən xəkildə, yəni «Əlohim» degən xəkildə ipadilinidu, lekin pe'il («yaratti») bolsa «birlik xəkli»də ipadilinidu. «yaratti» degən pe'il «ikkilik xəklidə» yaki «kəplük xəklidə» uqrımaydu.

Ibraniy tilida əgər bu jümlining igisi Huda «birinqi xəhs» bilən ipadılənsə, undakta «yaratti» degən pe'il «yarattım» deyilixi kerək idi.

Demək, Mukəddəs Kitabning birinqi jümlisidə Huda kəplük xəhstə bolsimu, birlər xəhstək ix kəridu, degən uğum puritilidu. Təwratta hatirləngən Hudanıñ hərkəndək ix-hərikətliridə «Əlohim» degən nam ixlitilgən bolsa, xu ayətlərning həmmisidə degündək Hudanıñ hərikəti «birlik xəkli»diki pe'il bilən ipadilinidu.

Bir ketim birsi Məsih, Əysadin, «**Təwratta, pütün əmrlərning iqidə**

əng muhimı կայսի?» dəp soridi. Rəbbimiz jawabən: «**Əng muhim əmr xuki, «Angliojin, əy Isra'il! Pərwərdigar Hudayimiz bolən Rəb birdur. Pərwərdigar Hudayingni pütün kəlbing, pütün jening, pütün zehning wə pütün küqüng bilən səygin»» dedi («Markus» 12:26)**

Rəbbimiz muxu yerdə Təwrattiki səzni nəkil kəltürüp jawab beridu («Kanun xərhj» 6:4ni kərüng). Bu səzlər ibraniylar üçün Təwrattiki əng muhim səzlər hesablinidu. Səzning bexida (əyni tekisttə) «anglanglar, əy Isra'il: — Pərwərdigar Hudayimiz, Pərwərdigar bir birliktur» deyildidu. Ibraniyqə «Xma, Yisra'əl! Yahwəh Əlohəynu Yahwəh ehad» deyildidu. Bu jümlə səzmusez tərjimə қilinsa «**Anglanglar, əy Isra'il: — Pərwərdigar Hudalirimiz, Pərwərdigar bir birliktur**». Huda kəplükmu? Yak! Lekin U «**bir birliktur**». Bu səzni qüxinix üçün «Yaritilix» 2:24ni kərəyli: «**Xuning üçün ər kixi ata-anisidin ayrılip, eż ayalıqa baqlinip bir bolup, ikkisi bir tən bolidu**». «Bir tən» muxu yerdə «ehad» («birlik») degən səz bilən bildürülidu. Ər-ayal bir birlik bolidu. İkkisi bir bolidu. Əgər ular jüpləxkəndə yənə bir xəhs apirdə bolsa, ular xu qaoğda «üqtə bir» bolidu. Mana bu qong bir sirdur. İnsan «Hudanıng sürət-obrazi»da yaritiləqandur. Huda bir, əmma U birdin kəp xəhstur.

Bu uğumni qüxinix təsmu? Istipan qalma-kesək ķilinip, əlumi aldida asmanlarning eqiloqinini, Əysə Məsihning Atisining ong təripidə turqinini kərgən. Bu ixlarni qüxinix təs, lekin Mukəddəs Kitabta xundak, deyilgənikən, ixiniximiz kerək, əlwəttə. Əysanıng Atisi Hudadur, U Əzi Hudadur. Ular ikki xəhs, əmma bir Hudadur. Əysə Məsih insanning salahiyitini aloqaqça, Uni hazır 100% insan, xundakla 100% Huda deyiximiz kerək («Ibraniylarə» 13:8). Oşul pütünləy insan salahiyitidə

bolup, pütünləy Əz Atisişa tayinip Mukəddəs Rohning küq-ķudritidə yaxaydu. Xu tərəptin U bizning mənggülük həm ajayib mukəmməl ülgimizdur. Xuning üçün U Atisişa du'a ķilatti həm hazırlımu du'a ķildid! («Rimliklaroja» 8:34, «Ibraniylaroja» 7:25).

Bu pakitlarnı toluq qüxinələymizmu? Jawabi, qüxinəlməymiz, lekin biz bu pakitlarnı ixənq-etikəd bilən kobul ķılıxımız lazımlı; qunki Muğəddəs Kitabta xundak deyilgəndur. Mən addiy qəklik bir insan, qəklik qüxinixim wə mengəmgə tayinip, qəksiz uluq Hudani qüxinələmdim? Mən kim? Pəkət Hudanıng Əzila Hudani qüxinidü. Injilda **«Biz hazır bir tutuk dərizidin müjməl halda kərimiz, lekin xu qaoqda yüzmuyüz kərimiz: hazır mən kismən tonuymən, xu qaoqda mən meni tonup keliwatkəndək tonuymən»** («Korintliklaroja (1)» 13:12) deyildidü; əmma «mukəmməllik» tehi kəlmidi; qüxənsəmmü, qüxənmisəmmü, mən Hudanıng Muğəddəs Kitabta bərgən barlıq wəhiylirigə ixinip ularnı pütünləy kobul ķılıxım kerəktür. Bolmisa, mən etikədqi hesablanmayımən.

Mən bir həmilidar ayalqa ķariojinimda, kərginim bir adəmmü yaki ikki adəmmü? Ana wə həmilə jismaniy, fizi'ologiyə jəhəttin pütünləy birləxtürülgən. Mən bir adəmni kərūwatımən, yənə ikki adəmnimə kərūwatımən. Ər-ayalnı alsak, ular birlə tən, yaki ikki tən bolamdu? Huda ularnı «bir tən» dəyidü; mən Muğəddəs Kitabning kəzkarixi bilən, ikki adəmni bir təndə kərūwatımən. Injilda, ər kixinin teni ayalningki, ayal kixinin teni ərningkidur, deyildidü («Korintliklaroja (1)» 7:4). Biz «Hudanıng sürət-obrazi»da bolğanmız. Bu ixlər bizgə U toqıruluk həkikətni əgitidü. Künlərning biridə, Məsih bilən yüz tura

kərükkinimizdə toluk qüxinələymiz, lekin hazır «[tutuk dərizidin müjməl əhalə kərimiz](#)» («Korintlikləroqa (1)» 13:12).

Bu ix toqrluk əng ahirkı bir gəp. «[Pərwərdigarning uluəlukı – Əzining ķilojan ixini axkarilimioqinida; padixahlarning uluəlukı – bir ixning sirini yexəliginidə](#)» («Pənd-nəsihətlər» 25:2) Huda nuroqun ixlarning sirlirini, etikadsız adəmlərdin yoxurojan wə yoxuridu. Bundak adəmlər hərgizmu axu ixlarning ajayiblikini kərəlməydi. Əmma «ixning sirini yexidiojan padixahlar» bolsa, Hudanıñ ķilojan ixlirining əhmiyyitini izdigüqi məmin bəndilərdür. Bu dunyadiki kixilər Hudanıñ məmun bəndilirini «əkillik» deyixi natayın, lekin ularni «nadan, ķatmal» deyixi mumkin. Lekin Hudanıñ sirlirini kərük üçün yaki qüxinix üçün «əkillik bolux» xərt əməs; xərtni deyixkə toqra kəlsə, pəkət kiqik pe'illik, səmimiyyilik wə Hudaşa xərtsiz ita'ət ķilixtin ibarəttür. Mana muxundak adəmlərningla bu ixlarda əstayidillik bilən izdinixigə, kiqik pe'illik bilən oylinixioja wə təpəkkur ķilixioja toqra kelidu. Nətijidə, ular Hudanıñ sirlirini kərələydi wə kərgəndin keyin Hudaşa tehimu qongkur ibadət ķilidu. Ixənq wə etikadla muxundak sirlarnı կobul կilalaydu, lekin muxu dunyadiki «logika»şa qing esiliwalidiojan etikadsızlar hərgizmu ularni qüxinəlməydi, hətta u dunyadimu kərəlməydi.

Ikkinqi so'aləqa keləyli: —

(ə) «[Hudanıñ Muğəddəs Rohining Əzi Hudamu, yaki pəkət birhil «rohiy küq»mu?](#)»

Uzun wakittin beri «Kəzitix Munari» təxkilati «Mukəddəs Roh pəkət birhil rohiy küq, birhil küqlük təsir, Hudanıng adəmlərni yetəkligüqi küqi, halas» dəp təlim berip keliwatidu.

Mukəddəs Kitabta Mukəddəs Roh toopruluq eytiloqan ayətlərdə Mukəddəs Rohni xəy'i կatarida əməs, bəlki xəhs կatarida xərhiləydi. Məsilən, U angraydu, U kəridu, U sezidu.

«Yəhwaning guwahqılırı»din bəziliri Hudanıng Rohining «xəhs ikənlikı»ni inkar kılmakçı bolup, Mukəddəs Rohni hər türlü elektronluq əswablarning roliqa ohxitidu. Ular əzlirining қarixini qüxəndürüz yolida mikrofonmu «angraydu»oğu, foto apparatlarımı «kərələydu»oğu, ilmiy əswablar «sezələydu»oğu, dəydu. Əməliyəttə ular «roh» degən səzni həq qüxənməydu.

Pawlus Əfəsus (Əfəs) jama'itigə: «**Hudanıng Mukəddəs Rohıqa azab bərmənglər**» dəp jekiləydu (Əfəsusluqlarıqa» 4:30, «Yəxaya» 63:10nimü körüng). Enikki, rosul Pawlusning deyixiqə «Mukəddəs Roh» bir xəhstur, hərgizmu həssiyatsız, həxsiz «elektronluq apparat»tək birhil «xəy'i» əməs. «Foto apparatim azablandı» degəndək gəp bəkmu külkülük əməsmu?

Bir küq əzi toopruluq «Mən, Manga» degən səzlərni ixlitələmdü? Antakya xəhəridiki jama'əttə mundak bir ix yüz bərgən:

«**Ular Rəbning ibaditidə bolup roza tutuwatkan bir məzgildə, Mukəddəs Roh ularoja:**

— Barnabas bilən Sa'ulni Mən ularni қılıxka qakıroqan hizmət üqün Manga ayrip қoyunglar, — dedi» (rosullarning pa'aliyətliri» 13:1-2)

Buningə nemə dəysiz?

«Rosullarning pa'aliyətliri»diki 5:3 wə 5:4ni selixturup okung, wə 15:28, 21:11, «Timotiyə (1)» 4:1-3, «Ibraniylarə» 3:7, «Wəhəiy» 2:7, 2:11, 2:17, 2:29, 3:6, 3:13, 3:22, 22:17nimu kərüng.

Bularə nemə dəysiz?

«Rimliklarə» 8:25-26də rosul Pawlus bizgə: «**Rohning Əzi ipadiligiüsiz nalə-pəryad bilən biz üqün Hudaning aldida turup du'a-tilawət ķilmakta**» dəydu. Birhil «rohıy küq» adəm üqün «Hudaning aldida turup du'a-tilawət ķilalamdu? «Nalə-pəryad bilən» du'a ķilalamdu?

Rəbbimiz Mükəddəs Roh, toopruluk mundak, degən: «**Insanlarning etküzgən hərtürlük gunahlıları wə ķiloqan kupurluklirining həmmisini kəqürükə bolidu. Bırak insanlarning Mükəddəs Rohka ķiloqan kupurlukı həq kəqürülməydi**» («Matta» 12:31).

Muxu yerdə «Mukəddəs Rohka kupurluk ķiliş» gunahının կandak gunah bolidioqlanlığını təhlil ķilmaymız. Biz pəkətla «Yəhwaning guwahqılırı»din xu so'alni sorimakqımızki, «Əgər degininlardək Mükəddəs Roh pəkət birhil xəy'i, birhil «rohıy küq» yaki «təsir» bolsa, undakta կandakmu Uningə «kupurluk ķiliş» degəndək gunahlar məwjut bolsun?

Üqinqi so'al ola kelduk: —

(b) Sizning «sahta pəyələmbər»gə əgəxkiningiz toqrimu?

Bu so'al «pəyələmbərlər» wə «bexarətlər» toqrisidur. Awwal «Kanun xərhi» 18:20ni okuyuli: —

«Əmma Mening namimda baxbaxtaqlıq kılıp Mən uningoja tapılımiojan birər səzni səzlisə yaki baxka ilahıarning namida səz kılıdiqan pəyələmbər bolsa, xu pəyələmbər əltürülsün.

Əgər sən kənglüngdə: «Pərwərdigar kilmiojan səzni қandak pərk etimiz» desəng, bir pəyələmbər Pərwərdigarning namida səz kılıqan bolsa wə u bexarət kılıqan ix toqra qıkmisa yaki əməlgə axurulmisa, undakta bu səzni Pərwərdigardin qıkmiojan; xu pəyələmbər baxbaxtaqlıq bilən səzligən dəp, uningdin қorkma (yaki, «uningoja pisənt kılma»)).

Yaloqandin «Yahwəh-Pərwərdigar üçün səz kılımən» dəwalojan nuroqun kixilər bar; ularning qawisini qitqa yayidiqan bir həkikət bar; ular Pərwərdigarning namida aldin'ala eytidiojan kəlgüsü ixlər əməlgə axurulmaydu. Mana bular sahta pəyələmbərlərdür.

Bizning կolimizda «Oyoqinix» wə «Kəzitix Munari» degən birnəqqə kona ژurnallar bar; bularning həmmisi Kəzitix Munari təxkilatiqa təwə «Muğəddəs Kitab wə kitabqilar uyuxmisi»ning 1950-yillardiki mətbü'atliridur. Biz bu ژurnallardın: «Birinqi Dunya Uruxi barlıq həlkələr

üqün aləmxumul tinqlikni wujudka kəltüridu...; buningdin keyin «Dunya Uruxi» hərgiz bolmaydu» degən siyasiyonlar «sahta pəyərəmbərlər»dur» degən səzlərni okuyımız. Xu siyasiyonlar əməliyəttə «Pərwərdigarning namida səz kılajan» əməs, lekin «Kəzitix Munari» ularni «sahta pəyərəmbərlər» dəydu; qunki ular aldin'ala eytən ixlər əməlgə axurulmiojanidi. Xu siyasiyonlar «sahta pəyərəmbərlər» deyilgənikən, undakta əməliyəttə «Pərwərdigarning namida səz kılımən» dəwalajan, kəlgüsü «sahta ixlərni aldin'ala eytən»lərni tehimu «sahta pəyərəmbər» deyix kerək əməsmu!

«Kəzitix Munari» təxkilati bolsa kəlgüsü toopruluk sahta, yalajan bexarətlər bərgən hər türlü diniy guruḥlar, bolupmu Məsihiy guruḥlarnı կattik tənkid kılıdu. Təxkilat əzigə əgəxkənlərgə: «Yəhwaning namida sahta bexarətlərni, kəlgüsü ixlərni yalqandın aldin'ala eytənlərning həmmisi sahta pəyərəmbərlərdür; ulardin neri boluximiz kerək; ulardin neri kətmisək Pərwərdigar ola կarxi qıkkənlərdin bolimiz» dəp կattik agahlanduridu.

Toqra! Bu dana dəwəttur. Sahta pəyərəmbərlərdin həlimu yırak turiximiz kerək, bolmisa bizmu ularoqa ohxax Hudaşa կarxi qıkkən bolimiz. Xu tərəptə «Kəzitix Munari»ning xu təlimi yüksirdə «Qanun xərhə»diki ayəttə kərsitilgən əmrgə ohxaxla toqra. Xu agahlandurux pütünləy toqra.

Qolimizda «Ming yillik padixahning səhiri» (Ingliz tilida «Millennial Dawn») degən bir ژurnal turidu. Bu ژurnal əslidə 1889-yili nəxr kılınojan, keyin yənə կayta kəpəytip besilojan. Bax təhriri «Kəzitix Munari» təxkilatning asasqisi, yəni Qarlis Təyz Russel idi. Bu ژurnalning 101-

betidiki «ikkinqi bəlüm»də, «Wakit yetip kəldi» degən mawzu astidiki «yat əllərning wakti» degən məzmundiki makalidə mundak deyilidu: —

««Hudaning padixahlılığı» allıqaqan baxlandı» degən bayanimiz toqrisidiki nuroqun ispatlar ola əjəblənmənglər... Huda Əz küq-kudritini miladiyə 1878-yili ixlitixkə baxlıqan... andin «Wəhiy» 16:14də degəndək «Pütkül yər yüzidiki padixahlar Həmmigə Kadir Hudaning dəhəxətlik künidiki jənggə jəm kılınıdu». Bu ixlar miladiyə 1914-yılıda tögəydu; bu jəngdə pütkül dunyaning barlıq həkümətləri aqdurulidu ... Bu ixlar allıqaqan baxlanıjan» (ihqamlandı).

Bu ixlar əməlgə axurulıjanmu?

100-bəttə biz mundak səzlərni kərimiz: —

«Xuning bu kündə, yəni Pərwərdigarning bu künidə (demək, 1878-yılıda)... Rəbbimiz Əzining hazırlığıqə ixlətmigən zor küq-kudritini қolioja elip səltənət қılıxka baxladı (demək, Hudaning padixahlığı baxlandı). Bu pütkül dunya ola zor kulpət kəltüridu, əmma dunya tehi buni waktinqə tonup yetəlməydu. Lekin 1914-yilining ahirida, pütkül dunya Hudaning xu padixahlığını toniyalaydu; xu qəoşda hazırkı dunyadiki həkümətlər pütünləy aqdurulidu, Hudaning padixahlığı «Hudaning dəhəxətlik künidiki jəng» arkılıq yər yüzidə bərpa kılınıdu. Kulpətlər «Harmageddon jengi» bilən 1914-yılıda ahirlıxitdu».

Bu ixlar əməlgə axurulıjanmu?

Bu gəplərni ularning asasqisi Russel Əpəndi otturioja köyoqan. 1878-yili bu ixlar yüz bərmigəndin keyin, u 1889-yılıdiki ʐurnilida «Əməliyəttə Məsih 1878-yili dikkitini dunya ola կaratkanidi» dəydu.

Bügünkü kündə bolsa «Kəzitix Munari»dikilər bu hatalıklarnı

qüxəndürməkqi bolup yənə: «Əməliyəttə Məsih 1914-yili diqqitini dunyaçqa қaratkan» dəydu.

Zadi կaysisi toqra?

Russel Əpəndi əyni 1889-yili: ««Kəzitix Munari» Hudanıng bırdınbır wəkillik təxkilatidur» degən; andin u «Yəhwaning namida» oquq-axkarə sahta bexarətlərni bərgən: (a) «Hərmageddon jengi» 1914-yilining ahiri ahirlıxidu; (ə) xuning bilən dunyadiki barlıq həkümətlər aqdurulup, Hudaçqa boysunidu; (b) xu qaoğda Hudanıng padixaḥlıkjı bərpa қılınidu.

1914-yili Birinci Dünya Uruxi partılıdı, tət yil korkunqluk, կanlık uruxta nuroqun adəmlər əldi. Lekin u «Hərmageddon jengi» («Wəhiy» 16:16) əməs idi, hətta uningdiki nuroqun jənglərning həqbırı Hərmagedonoçqa yekin jayda yüz bərmidi. Uning üstigə, xu uruxtin keyinki «Ikkinçi Dünya Uruxi» tehimu կanlık boldi. Demək uning eytənələri «sahta bexarət» bolmay nemə? Russel Əpəndi «Yəhwaçqa қarxi qıkkən» hesablanmadı?

«Kəzitix Munari» 1914-yilidin baxlap nəxr kılɔjan ʐurnallırınının sanlırını kərməkqi bolsingiz təwəndiki torbatlırigə kiring: —

<http://www.cftf.com/1914/index.html#p5>

Təwəndiki tor bətliridim «Kəzitix Munari»nın təlimləri təpsiliy təhlil қılınidu (Ingliz tilida).

[http://www.contenderministries.org/jehovahswitnesses/
comparison.php](http://www.contenderministries.org/jehovahswitnesses/comparison.php)

<http://carm.org/biblical-response-to-jehovahs-witnesses>
[http://www.bethinking.org/jehovahs-witnesses/
what-to-say-to-jehovahs-witnesses](http://www.bethinking.org/jehovahs-witnesses/what-to-say-to-jehovahs-witnesses)

<http://www.christiananswers.net/q-eden/edn-r005.html>

<http://www.gotquestions.org/Jehovahs-Witnesses.html>

Hənzu tilida: —

<http://www.gotquestions.org/Chinese/>

[Chinese-Jehovahs-witnesses.html](http://www.gotquestions.org/Chinese-Jehovahs-witnesses.html)

<http://www.gotquestions.org/T-Chinese/>

[T-Chinese-Jehovahs-Witnesses.html](http://www.gotquestions.org/T-Chinese-Jehovahs-Witnesses.html)

<http://cclw.net/gospel/asking/yiduanbianhuo/htm/07.htm>

<http://cclw.net/gospel/new/zjjmbjb/htm/chapter07.html>

Muxu torbətlərdə «Kəzitix Munari»ning əzliri qıçaroqan ʐurnalliridin bu təxkilatning asasqi wə yolbboxiliri boləjan Qarlis Təyz Russel, Rutherford sotqi, Natan Kinor қatarlıklarning կayta-կayta sahta bexarətlərni berip (1937-, 1968-, 1974- wə 1975-yilliri toɔruluk) əgəxküqilirini azduroqanlığı enik kərünidu. «Kəzitix Munari»dikilər «Burun nuroqun ixlarni qüxənməptikənmiz» dəp, əzlirining burunkı hatalıklarını aklısa bolmayıdu. Hudadin kəlgən həwər 100% toɔra bolidu. Təwrat dəwridə Huda Əz həlkigə «bexarət bərgüqilər» toɔruluk kılıqan əmr mundak: — birsi bexarət bərgən bolsa, bexarəttiki məzmunning toɔrılıkı 100%din təwən bolsa, uni qalma-kesək kılıx kerək idi.

«Kəzitix Munari» təxkilati baxķılarnı əlqəxkə saloqan «tik əlqigüq yip»ni («Amos» 7:7-9ni kərüng) əzlirini əlqəxkə salsa bolmamdu? Xu təxkilatning əzi sahta bir pəyəqəmbər əməsmu?

Tətinqi so'aloja keləyli: —

(p) Insanning rohi pəkət «nəpəs»limu?

«Kəzitix Munari» təxkilatining insanning təbi'ət-mahiyiti toqrluluk təlimi xuki, «Insan bolsa pütünləy jismani bir məhluktur» — demək, ularning կarixi boyiqə insanning «rohiy hayatı», «iqki dunyasi» bir jismani hələt, halas. Ular grek tilidiki «pnyuma» degən səz həm «psuhə» degən səzni mənidax səzlər dəp karap, ularning mənisini pəkət «nəpəs», «tinik» dəp qüxəndüridu. Əməliyəttə grek tilidiki «pnyuma» degən səzning mənisi həm «roh» həm «nəpəs» degən ikki ukünni bildüridu, «psuhə» degən səz «jan» yaki «iqki dunya» degən ukünni bildüridu.

Əmma bu səzlərni Injil məlumatidin təhlil kilsak, «psuhə» degən səzning mənisi «hox», əs-hox», «jan»ni bildüridu (həzirki zamandiki «psihologiyə» səzi xu səzdin kəlgən bolup, «insanning «psuhisi» («pishika»si)»ni tətkikat ķılıdiqan pən degən mənidə կollinilidu).

Durus, grek tilida «pnyuma» degən səzning «nəpəs», «tinik» degən mənisimu bar. «Kəzitix Munari»ning təlimi boyiqə, adəm əlgəndə uning «tinik»i yok bolidu. «Əlgənlər uhlaydu» — demək, əlgüqilərdə həqkəndək əs-hox bolmaydu, ular həqnemə bilməydu — mana bu ularning təlimidur.

Bu təlimning mutlək hatalığını Mükəddəs Kitabtiki nuroğun bətlərdin ispatlıqılı bolidu.

«Yaritilix» 1:26də insanlar «Hudanıg sürət-obrazi»da yaritiləqan,

dəp okuyumiz. Andin 2:7də «Pərwərdigar Huda adəmni yərning topisidin yasap, həyatlıq nəpəsini uning burnioğa püwlidi; xuning bilən adəm tirik bir jan boldı» dəp okuyumiz.

Mana muxu yerdə «həyatlıq nəpəsi»ni, Huda Adəm'atimizning burnioğa puwlidi, u «tirik bir jan» boldı. Ibraniy tilida (grek tiliçə ohxax) həm «nəpəs» həm «roh» birlə səz bilən ipadilinidu (ibraniy tilida «ru'ah»). İnsan «Hudanıng sürət-obrazi» bolqaqça, Hudada Roh bar bolqanıkən, insandimu roh bolidu, əlwəttə.

«Pənd-Nəsihətlər» 20:27də «**Adəmning roh-wijdani** (ibraniy tilida «rohi») — **Pərwərdigarning qirioqidur, u կəlbning hərbir təglirini təkxürüp pərk etər**» dəp okuyumiz.

«Roh» qiraçı bolalaydu, lekin «nəpəs» hərgiz qiraçı bolalmaydu.

Əzakiyal pəyoqəmbər «yengi əhdə» toopruluk wəhiy қobul ķiloğanda uningoşa: «**Mən silərgə yengi կəlb berimən, iqinglaroqa yengi bir roh salımən; teninglardiki tax yürəknisi elip taxlap, mehrlik bir կəlbni ata kılımən. Mening Rohimni iqinglaroqa kirgüzüp, silərni əmr-pərmanlırim boyiqə mangozızmən, həkümlirimni tutkuzızmən, xuning bilən ularoqa əməl ķilisilər**» deyildi.

Adəmning rohi pəkət uning nəpəsi bolsa, undakta Hudanıng uningoşa «yengi bir roh»ni ata ķlixining nemə hajiti?

«Markus» 2:8 biz Rəbbimiz toopruluk: «**Xu'an Əysə rohida ularning kəngülliridə xundak gumaniy so'allarnı կoyuwatkanlığını bilip**

yetip,...» dəp okuyuz.

Birsi ez «tinikida» կandaқmu мəlum ix toɔruluk məlumatni қobul kılıp wə uni bilip yetələydu?

Rəbbimiz kresttə əlgini də, u «**I ata! Rohimni қolungoja tapxurdum**» dedi («Luğa» 23:46).

Əgər roh pəkət «nəpəs» bolsa, «**kolungoja nəpəsimni tapxurimən**» deyixning nemə əhmiyyəti?

Istipan Rəb toɔruluk guwahı bərgənlikü üçün qalma-kesək қilinoğanda «**I Rəb Əysa, mening rohimni қobul қilojaysən!**» dəp du'a kıldı («Rosullarning pa'aliyətləri» 7:59)

Insanning rohi pəkət «nəpəs» bolsa, Rəbbimiz Əysəoja uni қobul қilişni iltija қilişning nemə həjiti?

«Korintliklarоja (1)» 2:11-12də insanning rohi toɔruluk həm xundakla Hudanıg Rohi toɔruluk bəzi muhim həkikətlərni okuyuz: —

«Qünki insanlarda, insanning kənglidikini bilgüqi xu insanning rohidin baxka nərsə barbu? Xuningoja ohxax, Hudanıg rohidin baxka, Hudanıg kənglidikilirini bilgüqi yoktur. Əmma bizning қobul қilojinimiz bolsa bu dunyadiki roh əməs, bəlki Hudadin kəlgən Rohtur; dəl xundak bolşaqka biz Huda təripidin bizgə sehiylik bilən ata қilinoğan nərsilərni bilip yetələyimiz».

Muxu yerdə «Pənd-nəsihətlər» 20:27də ayan қilinoğanoja ohxax, insanning rohi uning əng yadroluk yeri bolup, uning «bilix funksiyilik

əzasi» ikənlikini kərimiz. Xuning bilən bir wakitta biz yuquriki ayəttin kərələymizki, Hudanıng wəhiyliri bolsa Uning Rohı arkılık biwasitə insanning rohioja ata ķilinidu (əlwəttə, məzkur insan Hudanıng Rohidin «ķayta tuqulolojan» bolsa, yəni uningda «yengi bir roh» bololojan bolsa). Hudanıng insan bilən alakılıxixi bar bolsa «Roh bilən roh uqrixixi» bolidu.

«Ibraniylarqa» 12:22-24də Hudanıng mukəddəs bəndilirining «Zi'on teoqi» ola kelixi bilən erixkən nuroqun bəht-bərikətlər iqidə «**takamullaxturulolojan həkkaniy kixilərning rohlırioja** (kəldük)» deyildi.

Bu dunyadin kətkən, hazır «Zi'on teoqi»da turuwatkan «həkkaniy kixilərning rohlıri» կandağmu ularning «tinikliri» bolsun?!

Grek tilidiki «pnyuma» («jan») degən səzgə kəlsək, Injildiki «Wəhiy» degən kitabning «bəxinqi peqət»i eqiloqanda, rosul Yuhanna təwəndiki mənzirini kərdi: —

«**Hudanıng səz-kalami üçün wə izqıl guwahlıq bərgənlik wəjidi**n əltürülgənlərning janlirini ķurbangahning tegidə kərdüm. Ular қattık awaz bilən nida selixip:

— Əy həkimmutlək Igimiz, mukəddəs wə həkikiy boluqi! Sən қaqqanlıqə yər yüzidə turuwatkanlarni sorak ķilmay, uların ķenimizning intikamını almaysən? — deyixətti.

Ularning hərbirigə birdin ak ton berildi. Ularqa, əzünglərgə ohxax əltürülidiojan ķul-buradərliringlar həm ķerindaxliringlarning

sani toxkuqə azoqinə wakıt aram elixinglar kerək, dəp eytildi» («Wəhəiy» 6:9-11)

Əgər əlüm wə tirilixning otturisida insanlarda heqkandak əs-hox bolmisa, bu «janlar» қandakmu Hudaqla ərkinlik bilən du'a ķilalaydu, Hudamu ķandaksigə ularqla xunqə enik jawab ķayturidu?

Buni ķandak qüxəndürisiz?

Əmdi bəxinqi so'aloqla kəldük: —

(t) «Məsihning əlümdin tirilixi həkikiy jismaniy tirilix əməsmu?»

«Kəzitix Munari»ning «Məsih Əysanıng tirilixi toopruluk nuroqun yıldın beri təlimi mundak: —

«Əysanıng «tirilixi» həkikiy mənidiki jismaniy tirilix əməs; gərqə kərünüxtə uning teni bolğını bilən, əməliyəttə «tirilgən tən» əməs. U hərtürlük tənlərdə kərüngən, xunga muhlisliri (məsilən Tomas) uni dərhal toniyalmıqan, hətta uning rast ikənlikigimu ixənmigən».

Ularning deginidək Rəbbimizning tirilixi pəkət Uning «rohi» yaki «jeni»ning birhil ayan ķilinixi bolsa, undakta bundak «tirilix»ni «tirilix» degili bolamdu? Yənə kelip, «Kəzitix Munari»ning deginidək: «Roh nəpəskə barawər» bolsa, «Uning nəpəsi tirildi» degili bolamdu? «Nəpəs» ķandakmu bir xəhs bolup kərünsün? Bu zadi ķandak gəp?

«Yuhanna» 20:1-10də bizgə məlum ķılıduki, Əysanıng kəbrisi ķuruk idi. Uningda həqkandak jəsət yok idi. «Yuhanna» 2:21də Əysanıng tirilixi toqıruluk mundak okuyımız: —

«Əysa: — uxbu ibadəthanini quwuwətsənglar, Mən üq kün iqidə uni yengiwaxtin ķurup qikimən, — dedi.

... Həlbuki, Uning «ibadəthana» degini Uning Əz tenini kərsətkənidi».

Demək, Uning teni (grek tilida «soma») kaytidin tirilidu; U Əzi uni tirildüridu.

Məsih Əysa tirilgəndin keyin Uning muhlislirioqa əzini ayan ķılqan birnəqqə kərünüxlirigə karaylı: —

«Wə ular bu ixlar üstidə səzlixiwatkanda, Əzi tosattin ularning otturisida pəyda bolup:

— Silərgə aman-hatırjəmlik bolqay! — dedi.

Ular birər rohni uqrattuğmu nemə, dəp hiyal ķılıp, alakzadə boluxup wəhīmigə qüxti.

U ularoqa:

— Nemigə xunqə alakzadə bolup kəttinglar? Nemixķa kəlblinglarda xək-guman qikip turidu? Қollrimoqa wə putlrimoqa karap bekinqilar! Mening Əzüm ikənlikimni bilinglar! Meni tutup kərünglar, rohning ət bilən səngiki yok, lekin Məndə barlığını

kərisilər, — dedi.

Wə xundak degəq put-ķolini kərsətti. Ular huxluğtin ixəngüsi kəlməy həyranuğəs turoqinida U ulardin:

— Silərning bu yərdə yegüdək nərsənglar barmu? — dəp soridi. Ular bir parqə belik kawipi wə bir parqə həsəl kənikini uningoşa sunuwidi, u elip ularning aldida yedi» («Luğa» 24:36-43)

Buningdin Rəbbimizning jismani bir təndə, əməliy bir təndə tirilgənlik tehimu enik turmamdu? Nemixka U ularning kəz aldida birnərsə yəydu? Uning ķorsiki aqtimu? Ularqa Əzini Mən bir «Roh» əməs, həkikiy «Mən» dəp ispatlax üçün əməsmu? U ularoşa: «**Mening Əzüm ikənlikimni bilinglar! Meni tutup kərünglar, rohning ət bilən səngiki yok, lekin məndə barlığını kərisilər**» dəydu. U կandaktur birhil «rohiy kərünüx» əməstur. U nemixka «səngəklirim bar» dəydu? Əgər rosulliri pəkət bir «sirtki kərünüx»nilə kərgən bolsa, undakta «səngəklər»ni tiləqə elixning nemə hajiti? Səngək adəmning teni iqidə bolmamdu?!

Məsih tirilgəndin keyin Əzini muhlislirioşa yənə bir ketim ayan ķılıqinişa қaraylı: «Yuhanna» 21:12də okuymiz: —

«— Kelinglar, naxta ķilinglar — dedi. Muhlislarning iqidin heqkim uningdin:

— Sən kim bolisən? — dəp soraxka petinalmidi. Qünki ular uning **Rəb ikənlikini bildi**» («Yuhanna» 21:12)

« — **Kelinglar, naxta қilinglar...**». Қизик bir ix xuki, Mukəddəs Kitabta birnəqqə yərdə mundak tərtip kərünidu: (1) tirilix; (2) «tirilix» məjizisidin keyin, Hudanıng məmin bəndilirining pat-pat billə tamaklılinixi.

Məsih Əysa kiqik bir қızqaқni əlümdin tirildürgəndin keyin, u қızqaқning ata-anisişa uningoşa birnərsə yegüzüxnı əmr ķildi: — «**Əysa: — «Talita kumi» dedi. Bu səzning mənisi «Kizim, sanga eytimənki, ornungdin tur» degənlik idi. Kız dərħal ornidin turup mangdi.... U ularoşa bu ixni həqkimgə eytmaslıknı ķattık tapılıdi, xundakla kizoşa yegüdək birnemə berixni eytti»** («Markus» 5:40-43).

Əysa Məsih Lazarusni əlümdin tirildürgəndin keyin («Yuhanna» 11-bab), uzun ətməy biz Uning Lazarus həm uning a'ilisidikiliri, xundakla Əz muhlisliri bilən billə tamaklanıqını kərimiz («Yuhanna» 12-babta).

Məsih tirilgəndin keyin, muhlisliridin ikkisi Emayus yezisişa ketiwatqanda, U ularning yenioşa kelip, yolda ularoşa həmrah bolup mungdixip mangidu, lekin ular uni tonumaydu. U ularning əyigə kirip mehman bolup olturoqanda, u қolioşa nan elip oxtup ularoşa beridu — xu qaoqdila ular uni tonuydu. Nemə üqün U ular bilən tamakta billə bolidu? Bu Uning tiriliхining həkikiy, jismaniј tən jəhəttin bolqanlığını ispatlax üqün əməsmu? («Luğa» 24:30-31). Bu ix yənə rosul Petrus təripidin alahidə təkitlinidu: —

«**Bırak üçinqi küni, Huda Uni կayta tirildürüp namayan կildi. Bırak həmmə kixilərgə əməs, pəkət Huda Əzi aldi bilən tallıqan**

guwaḥqılar, yəni U əlümdin tirilgəndin keyin Uning bilən həmdastıhan bolğan bizlərning arimizda namayan қildı» («Rosullarning Pa'aliyətliri» 10:40-41)

Bu guwaḥlıq bolsa Rəb Əysa Məsihning «həkikiy, jismaniy təndə bolğan tirilixi»ni təkitləx üçün berilgən əməsmu?

Rəbbimizning tirildürülgən teni dərwəkə bizning hazırkı tenimizdin baxğıqə, bək alahididur. U halıqanqə tuyuksız kərünidu, tuyuksız əyib bolidu. U halisa birnəqqə hil siyakta kərünələydi; yukarıda, ikki muhlisə Ema'uska barğan yolda kərüngəndə **«Bu ixlardin keyin, U ularning iqidiki yezişa ketiwatkan ikkəyləngə baxka siyakta kəründi»** dəp okuyuz. «Markus» 16:12). Nemixə Uni tonuyalmaydu? Uning kərünüxi baxğıqə bolğanlığı tüpəylidinmu? Yak, həlkiliq məsilə xuki, **«Ulearning kezliri Uni tonuxtin tutuldi»** («Luka» 24:16)

Injilda baxka yərlərdə **«Ular uning Rəb ikənlikini bildi»** dəp okuyuz (məsilən, «Yuḥanna» 21:12də)

Tirilgəndin keyin Məsih Magdallik (Majdallik) Məryəmgə kərüngəndə, uningoşa **«Manga esilmiojin!»** dəp buyrudi («Yuḥanna» 20:17). Nemixə «Manga esilmiojin!» dəydi? «Bir roh», «bir nəpəs»ni tutux, yəki uningoşa esilix mümkünmu?

Məsih dəpnə kılınoğan kəbrə hazırlıqə kuruktur. Nemixə kuruk? Uning teni nəgə kətti? Nemixə bax kahinlar wə aksakallar para berip **«Muhlisliri uning jəsitini oğrilap kətti»** dəp gəp tarkitidu?

Rəbbimiz dərhəkikətən təndə, jismani yəhəttin əlümdin tirildi; u yənə təndə, jismani yəhəttin «Zəytun teozi»din asmanoja kətürüldi; u kətürülgəndə muhlislarning yenida turoğan ikki pərixtining səzləri boyiqə «**Xu Əysanıng asmanoja қandaq kətürülginini kərgən bolsanglar, yənə xu ḥalda kaytip kelidu**» — U həkikiy bir təndə kaytip kelidu; Zəkəriya pəyərəmbər bexarət bərgəndək «**Uning putliri xu küni Yerusalemning xərkiy təripining əng aldi bolovan Zəytun teoza turidu**». Demək, U կaysi yərdin kətürülgən bolsa, U xu yərgə, yəni «Zəytun teozişa» kaytip kelip, towa կiloğan Isra'il həlkini düxmənliridin կutkuzidu.

(«Luka» 50:24-51, «Rosullarning pa'aliyətliri» 1:9-12, «Zikiriya» 3:14-4ni wə xuningoja munasiwətlik bolovan «Əzakiyal» 11:23nimü kərüng).

Hulasə

«Kəzitix Munari» təxkilatining sahta pəyərəmbər təripidin bərpa կilinənlikini, uning aldamqılık hizmitining sahta pəyərəmbərlər həm sahta təlim bərgüqilər təripidin dawam կilinənlikini ispatlax üçün, yukarıda ularning əhkam-təlimliridin biz pəkət birnəqqə halkılık nuktini tallap təhlil կildük. Rəbbimiz bizgə agahlanduroğandək («Matta» 7:15, 24:11) ahırkı zamanda «**Nuroğun sahta pəyərəmbərlər məydanoja qıkip, nuroğun kixilərni azduridu**»; «Kəzitix Munari» dəl xulardin biridur. Rəbbimiz okurmənni barlıq aldamqılıktın, barlıq yaloqanqılıktın կutkuzup, ajayib mehri-xəpkəti bilən uni կarangoğuluğning

padixahlılıq idin Өzining tilsimat yoruklukıqa қutkuzoqay! Izdinixingizni, Rəb Əysa Məsihning uluqlukını, Uning kim ikənlikini həkikətən bilip yetixingizni tosalıqıja karimay dawamlaxtuqaysız; U pərixtə əməs, toluk Huda, Hudanıng Oqlı, həm toluk insandur; wə u toluk Huda wə toluk insan bolıaqka, Uning krestka mihlinip bolıqan կurbanlıki mukəmməl bolup, u barlık insanları gunahlıridin yuyalaydu wə barlık insanları gunahıning küq-ķudritidinmu қutkuzalaydu.

Pəkət toluk Huda wə toluk insan bolıaqka, U «Bax kahın» süpitidə «**Əzi arkılık Hudanıng aldiqa kəlgənlərni üzül-kesil қutkuzuxka Kadir**» wə xundakla «**Huda bilən insanlar arisida birdinbir kelixtürgüqi**»dur. Nijatlık bolsa pəkət Uni Uning Rohı arkılık biwasitə tonuxtin wujudka qıçıdu.

«**Mənggülük hayat xuki, birdinbir həkikiy Huda — Seni wə sən əwətkən Əysa Məsihni tonuxtin ibarəttur**» («Yuhanna» 17:3).